

# FİZİKİ ŞƏXSLƏRİN "MÜBARİZƏR" SOSIAL-İDMAN TƏDBİRİNDƏ İŞTİRAKININ TƏŞKİLATINDA XİDMƏT GÖSTƏRMƏSİ BARƏSİNDƏ TƏKLİF

«Events Management Azerbaijan» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra İcraçı adlandırılacaq) fiziki şəxslərin "Mübarizlər" sosial-idman tədbirində iştirakını təşkil etmək üzrə xidmətini (bundan sonra Xidmət adlandırılacaq) təklif edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq hazırkı təklif Oferta sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq Ofertanın tam və qeyd-şərtsiz qəbul olunmasının şərti Tədbirdə iştirak etməyi və ya Sifarişçi tərəfindən Tədbir Biletinin əldə etməsini nəzərdə tutur.

## Terminlər və anlayışlar

1. "Təklif" – İcraçının saytında yerləşdirilmiş "Mübarizlər" idman tədbirində iştirakın təşkili üzrə xidmət göstərməsində təklif sənədi.

2. "İcraçının saytı" - İnternetdə <http://heroleague.az> ünvanında yerləşdirilmiş resurs (həmçinin ikinci dərəcəli domenlər)

3. "Aksept" - Tədbirin keçirildiyi gün qeydiyyat prosedurundan keçmək və ya hazırkı Təklifdə müəyyən edilmiş qaydada Xidmət haqqını ödəmək yolu ilə (hansı tədbirin daha tez baş verməsindən asılı olaraq) Təklifin şərtlərinə tam və qeyd-şərtsiz qoşulma.

4. "Xidmət" - Təklif şərtlərinə uyğun olaraq Sifarişçinin Tədbirdə iştirakının təşkili.

5. "Tədbir" - sonunda İcraçı tərəfindən müəyyən edilmiş nümunəyə uyğun olaraq xatirə nişanları təqdim olunan, təbii və süni yollarla yaradılmış maneələrdən ibarət trası keçmək məqsədini daşıyan "Mübarizlər" idman tədbiri.

6. "Bilet" - Tədbirin tarixi və vaxtı, Tağımın nömrəsi haqqında məlumat daşıyan və Tədbirdə iştirak etmək hüququnu təsdiq edən, Xidmət haqqını ödədikdən sonra İştirakçıya təqdim olunan, unikal nömrəli elektron fayl.

7. "İcraçı" - Bakı şəhəri Nəriman Nərimanov prospekti 206 İHH 1304737151 ünvanında yerləşən «Events Management Azerbaijan» Məhdud Məsuliyyətli Cəmiyyət («Events Management Azerbaijan» MMC), İcraçı Tədbirin təşkilatçısı olaraq çıxış edir.

8. "Sifarişçi" - Tədbirin keçirildiyi gün qeydiyyat prosedurundan keçmək və ya hazırkı Təklifdə müəyyən edilmiş qaydada Xidmət haqqını ödəmək yolu ilə (hansı tədbirin daha tez baş verməsindən asılı olaraq) Təklifin şərtlərinə tam və qeyd-şərtsiz qoşulmuş yetkinlik yaşına çatmış fiziki şəxs.

9. "Tras" - Tədbir iştirakçılarının fəth etdiyi fərqli maneələrin və tikililərin (həmçinin bina elementlərinin, kəşişmə ərazilərinin, su qovşaqlarının, tikanlı məftil

hasarlarının və s.) yerləşdiyi, xüsusi işarələrlə təyin edilmiş, ərazinin xətti sahəsidir. Tras bütövlüklə və onun ayrı-ayrı elementləri İcraçının mülkiyyəti sayılır və yarış zamanı Sifarişçinin istifadəsinə verilir.

10."Tədbir Qaydaları" - İcraçı tərəfindən müəyyən edilmiş davranış və təminatmə, iştirak, Tədbirə qatılma fəaliyyətlərini tənzimləyən, Sifarişçi, Tədbir Qonaqları, Tədbir Heyəti və digər şəxslər üçün mütləq sayılan qaydalar və tələblər.

11."Tədbir Heyəti" - aşağıdakı nişanlarla fərqlənən İcraçının əməkdaşları və nümayəndələri, eləcə də Tədbirin keçirilməsini təmin edən digər şəxslər (həmçinin Müdafiə Nazirliyinin hərbiçiləri, Təlimçilər (Trası fəth etmə zamanı Tağımı müşaiyət edən hərbiçi və ya İcraçının əməkdaşları), könüllülər, tibbi heyət və s.):

- İcraçının əməkdaşları - Üzərində "Təşkilatçı" yazısı olan köynəklərlə
- Könüllülər - Üzərində "Könüllü" yazısı olan köynəklərlə
- Tibbi heyət – Ağ xələt
- Təlimçilər - Üzərində "Təlimçi" yazısı olan köynəklərlə

12."Tədbir Qonağı" – Tədbir zamanı Sifarişçi, Tədbir Heyəti qismində çıxış etməyən və Tədbirin keçirilməsində digər şəkildə, həmçinin ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında cəlb olunmayan Tədbir məkanında olan fiziki şəxs.

13."Tağım" - İcraçı tərəfindən Trası keçmək məqsədilə müəyyən edilən bir qrup tədbir iştirakçısı.

14."Qeydiyyat forması" - İcraçının Saytında və/və ya biletlərin əldə olunması üçün nəzərdə tutulmuş "İnternet" şəbəkəsinin səhifəsində yerləşdirilmiş Sifarişçi haqqında məlumat siyahısı.

## Təklifin predmeti

1.İcraçı hazırkıTəklifnin şərtlərinə müvafiq olaraq İştirakçıya Xidmət göstərməsini öhdəsinə götürür, Sifarişçi isə Xidmət haqqını ilkin ödəniş şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

2.Xidmətin tərkibi:

- Sifarişçinin, biletin üzərində qeyd olunmuş Tağımın tərkibində, Trası bir dəfə olaraq keçməsi.
- Trası keçdikdən sonra Sifarişçiyə xatirə nişanın təqdim olunması
- Ağılasığan miqdarda içməli suyun təqdim olunması. İcraçının Sifarişçiyə həm ödənişsiz, həm ödənişli olaraq digər xidmətləri təklif etmək haqqı var, Sifarişçi İcraçı tərəfindən göstərilən əlavə xidmətlərdən yararlanmaq məcburiyyətində deyil.

3.Tədbirin keçirilmə tarixi və yeri haqqında məlumat, həmçinin Xidmət haqqında ətraflı məlumat İcraçının Saytında, "İştirak" bölümündə yerləşdirilir. Məlumat həmçinin digər mənbələrdə də yerləşdirilə bilər, eləcə də bilet əldə etmə səhifəsində.

4.Tədbirdə iştirak həyat və sağlamlıq üçün müəyyən risklə bağlıdır. Sifarişçi müstəqil olaraq öz imkanlarını qiymətləndirir və Tədbirdə iştirakı nəticəsində yaranmış mənfi təsirlərə görə məsuliyyət aparır. Bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün tibbi məhdudiyyətləri olan şəxslərin iştirak etməsi məsləhət görülmür.

5. Təklifə qoşularaq Sifarişçi aşağıdakıları təsdiq edir:

- Təklif şərtləri ilə birmənalı razılaşmasını
- "Mübarizlər" idman tədbirində iştirakı zamanı [Əlavə 1](#) –də qeyd olunmuş təhlükəsizlik qaydaları ilə tanış olmasını və bütün tələblərə mütləq şəkildə riayət etməsini.
- Hazırkı Təklifnin icrası məqsədi ilə İcraçı tərəfindən şəxsi məlumatların istifadə olunmasına razılıq verməsini
- Tədbir zamanı əldə olunmuş Sifarişçinin təsvirinin ictimayələşdirilməsinə və gələcəkdə istifadə olunmasına razılığın verilməsini

# Tərəflərin hüquqları və öhdəlikləri

1. İcraçı aşağıda qeyd olunanları öz öhdəsinə götürür:

- Sifarişçini Tədbirin tarixi, saati və keçirilmə yeri haqqında məlumatlandırmağı
- Sifarişçinin Tədbirin keçirilmə yerinə buraxılmasının təmin edilməsini
- Tədbir günü qeydiyyat proseduru, qeydiyyat zamanı Sifarişçiyə xüsusi nömrə və Tağımın nömrəsi əks olunan köynəyin təqdim edilməsini və şəxsi əşyalar üçün paketin təqdim edilməsini təşkil etməyi
- Tras ərazisində ən azı 3 (üç) ədəd içməli su verilmə nöqtələrinin mövcudluğunu təmin edilməsini
- Tədbir zamanı tibbi yardımın təşkil edilməsini
- Trasın və elementlərinin təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsini
- Tədbirdə iştirak zamanı təhlükəsizlik tədbirləri haqqında təlimin keçirilməsini
- Tədbirin keçirilməsi üçün yetərli sayda işçi heyətinin təmin olunmasını
- Biletin əldə olunması zamanı Sifarişçini aşağıdakı məlumat və sənədlərlə təmin olunmasını:
  - Xidmət haqqında məlumat (tarix, vaxt, tədbirin keçirilmə yeri, təqribi Tədbir proqramı və s.)
  - Hazırkı Təklif
  - Təhlükəsizlik təlimatı [Əlavə 1](#)
  - Şəxsi məlumatların istifadə olunmasına dair Razılıq forması
- Sifarişçidən alınan məlumatların məxfiliyinin qorunmasını və Sifarişçinin razılığı olmadan üçüncü şəxslərə ötürülməməsini təmin etmək (Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla)
- Təklifin şərtlərində dəyişikliklər və/və ya əlavələr olduğu zaman Sifarişçini İcraçı Saytında müvafiq məlumatın yerləşdirilməsi yolu ilə məlumatlandırılmasını.

2. İcraçının hüquqları:

- Trasın konfigurasiya və uzunluğunda və Tədbirin proqramında dəyişikliklər etmək
- Tədbir biletlərinin satış şərtlərini və qaydasını müəyyən etmək
- Tədbir iştirakının qaydalarını, Qonaqların davranış qaydalarını və Tədbirin təşkili və keçirilməsi ilə bağlı digər qaydalarını müəyyən etmək, Sifarişçidən

və Tədbirdə iştirak edən digər şəxslərdən qaydalara riayət etmələrini tələb etmək

- Tədbir zamanı foto və video çəkilişin aparılması qaydasını müəyyən etmək
- İcraçının saytında dəyişikliklər və əlavələr haqqında məlumatların yerləşdirilməsi şərti ilə birtərəfli qaydada Təklif qaydalarını dəyişmək və əlavələr etmək. Tədbirin keçirilmə tarixindən ən az 5 (beş) gün əvvəl İcraçının Saytında müvafiq məlumatın yerləşdirilməsi şərti ilə İcraçı Tədbirin tarixində, saatında və keçiriləcək yerində dəyişikliklər edə bilər
- Tədbir zamanı qida məhsullarının verilməsini və/və ya satılmasını təşkil etmək və müstəqil olaraq qida məhsullarının tərkibini və sayını müəyyən etmək.
- Şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi, digər şəxsə mənsub olan biletin təqdim edilməsi, Sifarişçi tərəfindən bilet haqqının ödənməməsi, Sifarişçinin alkoqol, narkotik, toksik vasitələrin təsirində olduğu hallarda, Sifarişçinin təhlükəsizlik Təlimatına, Davranış qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən müəyyən edilmiş digər qayda və tələblərə riayət etməməsi hallarda Sifarişçini iştirak etməyə buraxmamaq
- Tədbir zamanı foto və video çəkilişləri həyata keçirmək, əldə olunan materialları bildiyi kimi istifadə etmək
- AR qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən digər fəaliyyətləri həyata keçirmək.

### 3. Sifarişçiyə dir tələblər:

- Xidmət haqqını Təklifdə müəyyən edilmiş tarixdə ödəmək
- Tədbir biletini əldə etdiyi zaman özü (iştirakçı) haqqında tam və düzgün məlumatları vermək:
  - ASA
  - Doğum tarixi
  - Sifarişçi tərəfindən Təklifin icrası zamanı yaranmış suallar haqqında bildirişlərin (mesajların) alınması məqsədi ilə istifadə olunan elektron ünvan, əlaqə nömrələri
  - Şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı
  - Yaşadığı ünvan
  - Qeydiyyat formasında qeyd olunmuş digər vacib məlumatlar
- Tədbirə qeydiyyat zamanı üstündə şəxsiyyəti təsdiq edən sənədi gətirmək və İcraçıya təqdim etmək
- Bileti digər şəxsə yalnız İcraçı tərəfindən müəyyən edilmiş prosedurun həyata keçirilməsi və ya prosedurun həyata keçirilməməsi təqdirdə İcraçı ilə razılıq şərti ilə ötürmək.
- İcraçı tərəfindən təsdiqlənmiş Təhlükəsizlik Təlimatına, davranış qaydalarına riayət etmək. Tədbirin gedişatı ərzində İcraçının təlimatlarına riayət etmək. Tədbirin gedişatını tənzimləyən sənədlər İcraçının Saytında "İştirak" bölümündə yerləşdirilib.
- İcraçının əqli fəaliyyəti nəticəsində yaranmış kontenti İcraçının yazılı şəkildə razılığı olmadan istifadə etməmək. Qanunvericilikdə sərbəst istifadə üçün nəzərdə tutulmuş əqli fəaliyyətin nəticəsində yaranmış kontent istisna olmaqla.
- Tədbir zamanı paltarın üzərindən İcraçı tərəfindən verilmiş xüsusi köynəyi geyinmək və sponsorların loqolarını qapatmamaq.

#### 4. Sifarişçinin hüquqları:

Hazırkı Təklifə uyğun şəkildə Xidmətdən yararlanmaq

Tədbir zamanı ehtiyac duyulan yardımı almaq (həmçinin tibbi və məsləhət xarakterli)

## Xidmət haqqı və ödəniş qaydaları

1. Xidmət haqqı İcraçı tərəfindən müəyyən edilir və Sifarişçi tərəfindən əldə olunan Biletin qiyməti ilə bərabərdir.
2. İcraçı Sifarişçinin seçimindən asılı olaraq Xidmət haqqını həm nəğd, həm də bank kartı vasitəsi ilə ödəmək imkanını yaradır. Mövcud olan ödəmə növləri Sifarişçiyə ödəniş zamanı təqdim olunur.
3. Ödəniş tarixi Sifarişçi tərəfindən nəğd və ya bank kartı vasitəsi ilə ödəniş olunduğu tarix sayılır. İcraçının hesabına köçürülən vəsaitlər üzrə xərcləri Sifarişçi daşıyır.

## Xidmət göstərmənin qaydası və müddəti

1. Xidmət Biletin üzərində qeyd olunmuş və ya Tədbir günü tarixinin dəyişildiyi zaman İcraçı tərəfindən bildirilmiş Tədbir günündə göstərilir.
2. Sifarişçi əldə etdiyi Biletlə yalnız bir dəfə Xidmət ala bilər.
3. Tədbirdə iştirak etmək üçün Sifarişçi aşağıda qeyd olunanları yerinə yetirməlidir:
  - qeydiyyat nöqtəsində biletini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək və qeydiyyatdan keçmək
  - üzərində xüsusi nömrə əks etdirən önlüyü və şəxsi əşyalar üçün nəzərdə tutulmuş paketi qəbul etmək
  - idman geyim və ayaqqabılarını geyinmək, şəxsi əşyalarını İcraçı təmsilçisinə təslim etmək
  - açılışma//isinmə və təlimat yerinə keçmək
  - Tədbir zamanı təhlükəsizlik qaydaları üzrə təlimini keçmək
  - İcraçının göstərişi ilə öz Tağımı ilə bərabər start nöqtəsinə keçmək
4. Trasın sahələri ərazidə nişanlanıb, maneələrin fəth edilməsi Sifarişçi tərəfindən müstəqil olaraq Tədbirin digər iştirakçıları ilə bərabər və İcraçı Heyətinin köməyi ilə həyata keçirilir. Sifarişçi hər hansı maneəni keçməyə və ya yanından keçə bilər.

# Tərəflərin məsuliyyətləri

1. Təklifin öhdəliklərini icra etmədikləri və ya lazımınca icra etmədikləri halda Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
2. Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşılıqlı qüvvə (hərbi əməliyyatlar, fəvqəladə hallar, hökumətin qərarları, mülki iğtişəşlər, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükleri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
3. HazırkıTəklifin 7.2 bəndində qeyd olunmuş hadisələrin baş verməsi halda, Tərəflərin öz öhdəliklərini yerinə yetirməsi digər tarixə keçirilir.
4. İcraçı Sifarişçinin Trası fəth etmə zamanı zədələnmiş və itirilmiş əşyalarına (həmçinin geyim, ayaqqabı, avadanlıqlar) görə məsuliyyət daşımır.
5. İcraçı Sifarişçi tərəfindən təhlükəsizlik qaydalarının və İcraçı tərəfindən müəyyən edilmiş digər qaydaların pozulması nəticəsində Sifarişçinin həyatına, sağlamlığına və mülkiyyətinə dəymiş zərəre görə məsuliyyət daşımır.

# Məxfilik və şəxsi məlumatların qorunma şərtləri

1. İcraçı Sifarişçinin şəxsi məlumatlarının toplanmasını və istifadəsini aşağıda qeyd olunan məqsədlərlə həyata keçirir:
  - HazırkıTəklifə uyğun şəkildə Sifarişçiyə Xidmət göstərmək və öz öhdəliklərini yerinə yetirmək
  - Sifarişçinin həyatına, sağlamlığına və mülkiyyətinə dəyə biləcək zərər haqqında xəbərdarlıq etmək
  - Tədbir zamanı ictimai nizam-intizamı və ictimai təhlükəsizliyi təmin etmək
  - İnternet şəbəkəsində nəticələrin paylaşılması vasitəsi ilə Sifarişçini Trasın keçirilmə saatı haqqında məlumatlandırmaq
  - Sifarişçini İcraçının məhsul və xidmətləri haqqında elektron poçt və SMS vasitəsi ilə məlumatlandırmaq
2. Bileti əldə etdiyi zaman Sifarişçi şəxsi məlumatlarının Xidmətin göstərilməsi üçün kifayət həcmdə emal edilməsinə (toplanma, sistemləşdirilmə, saxlanma, dəqiqləşdirilmə, yenilənmə və dəyişdirilmə daxil), istifadə edilməsinə, şəxsləşdirilməsinə, blok olunmasına, məhv edilməsinə və yalnız Sifarişçinin qanuni hüquqlarını qorumaq məqsədi ilə və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülməsinə razılığını bildirir.
3. İcraçı Sifarişçi tərəfindən təqdim olunmuş şəxsi məlumatların məxfiliyini qorumağı, üçüncü şəxslərin icazəsiz istifadə etmək cəhdinə yol verməməyi və Təklifin icra olunmasında birbaşa əlaqəsi olmayan şəxslərin məlumatın əldə etməsinə yol verməməyi öhdəsinə götürür.

4. Sifarişçinin hazırkı məxfilik və şəxsi məlumatların qorunması Şərtləri ilə tanış olması qeydiyyat və bileti əldə etmə zamanı Sifarişçi tərəfindən təqdim olunmuş məlumatların istifadəsinə razı olduğunu bildirir.
5. Hazırkı ilə Sifarişçi Azərbaycan Respublikasının 11.05.2010 tarixindən № 998-IIIQ qanununa uyğun olaraq hüquq və öhdəlikləri ilə tanış olduğunu təsdiq edir.
6. Sifarişçinin şəxsi məlumatlarının istifadə edilməsinə razılığı istənilən zaman geri çəkilə bilər.
7. Sifarişçi istənilən zaman məktubun aşağısındakı "ləğv et" düyməsinə tıklayaraq poçt bildirişlərindən abunəliyini ləğv edə bilər.

## Mübahisələrin həlli

1. Təklifin icrası zamanı yaranan mübahisələr və fikir ayrılıqları Tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Təklifin icrası ilə bağlı iradlar Tərəflərə bir-birinə sifariş olunmuş korrespondensiya tərəfindən çatdırılma bildirişi ilə birgə göndərilir. İrada cavab verməyin müddəti 15 (on beş) təqvim günü təşkil edir.
2. Tərəflərin razılığa gəlmədiyi halda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həll olunmasına məruz qalır.

## Xidmətdən imtina

1. Sifarişçi birtərəfli qaydada [linkdə](#) qeyd olunmuş formanı istifadə edərək biletin qaytarılması haqqında ərizənin orijinalını göndərərək Xidmətdən imtina edə bilər. Ərizənin orijinalı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206 ünvanına göndəriləməlidir. Ödəniş haqqını qaytararaq Sifarişçinin bileti əldə etdiyi zaman İcraçı öz tərəfindən bank və ya ödəmə aqentinə ödədiyi məbləği komissiya olaraq tuta bilər. Komissiyanın məbləği biletin qiymətindən 10%(on faiz) olaraq hesablanır. Əgər Tədbir Təşkilatçının səhvi nəticəsində keçirilmirsə komissiya tutulmur. Bileti qaytarmaq haqqında ərizənin baxılması ərizə alınan gündən sonra 10(on) iş günü ərzində baş verə bilər.
2. Ərizə hazırlandığı zaman aşağıdakılara diqqət yetirin:
  - Ərizə biletlərin ödəməsi həyata keçirilən bank kartının sahibi olan şəxs və şirkətin Baş Direktoru tərəfindən imzalanır.
  - Ərizənin çatması andan etibarən müvafiq biletlər sıfırlanır.
  - Ərizələr Tədbirin başlamasından əvvəl 24 saatdan az olmayaraq zaman ərzində qəbul olunur. Ərizənin verilmə tarixi, ərizənin orijinalının çatdırılması saat və dəqiqə sayılır.
  - Şirkət hissə-hissə olaraq biletlərin qaytarılmasını həyata keçirir. Sifarişdə qeyd olunan bütün biletlərin məbləği qaytarılır.

## İcraçı haqqında məlumat

«Events Management Azerbaijan» MMC, 5 Dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 1304737151 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov 206

Cari hesab nömrəsi: AZ19PAHA40090AZNHC019002941, “AFB Bank” Səhmdar Cəmiyyəti.

İş rejimi: İş günləri ərəfəsində 9:00-dan 18:00-a qədər.



"Mübarizlər" kütləvi idman yarışları tədbirinin təşkil olunmasında iştirak edəcək fiziki şəxslər üçün ictimailəşdirilmiş şərtlərdən ibarət 1 nömrəli əlavə:

## 1.Ümumi təhlükəsizlik qaydaları:

1. Tədbirə yalnız səhhətində problem mövcud olmayan, Təlimatın həqiqi sənədi ilə tanış olmuş, Tədbirin keçirilmə qaydaları ilə tanış olmuş, həmçinin ehtiyat tədbirləri ilə bağlı təlim keçmiş iştirakçılar qatıla bilər.
2. Hər bir iştirakçı Trası yalnız özü fəth etməlidir. Fəth edilmə zamanı iştirakçı əvəzlənməsi qadağandır.
3. Tədbirdə iştirak insan həyatı və sağlamlığı üçün müəyyən təhlükə daşıdığından, hər bir iştirakçı öz sağlamlıq həddini və fiziki göstəricilərini özü qiymətləndirməklə tədbirdə iştirak edib etməməyinə dair qərar verir. Biletin əldə olunması və Trasın fəth edilməsinə başlamaq, iştirakçının təlimatın həqiqi sənədi ilə tanış olduğunu, tədbirdə iştirakın insan həyatı və sağlamlığı üçün müəyyən təhlükələr yaratdığını qəbul etməsini bildirir.
4. Aşağıda qeyd olunmuş müddəalara cavab verməyən şəxslər Tədbirdə iştirak edə bilməz:
  - Səhhətində mövcud olan hər hansı problemlər səbəbindən idman və bədən tərbiyəsi ilə məşqul olmağı tövsiyyə edilməyən
  - Spirtli, narkotik və ya toksiki maddələr qəbul etmiş şəxslər
  - Trasın fəth edilməsi zamanı qadağan olunan əşyalardan istifadə edən
  - Təhlükəsizlik tələblərini pozmuş təchizatlar
  - Öz davranış formasına görə digər iştirakçıların həyat və sağlamlığına təhlükə yaradan şəxslər
  - Təhlükəsizlik tədbirlərinə dair təlim keçməyən şəxslər
  - İsinmə və açılışma hərəkətləri etməyən şəxslər
  - Zədə almış şəxslər
  - Həkim göstərişi ilə kardiostimulator və ya Tras qaçışı zamanı, daxilində nasazlıq yarana biləcək digər tibbi vasitələrdən istifadə
  - 18 yaşına çatmayan şəxslər
  - Təşkilatçının fikrinə əsasən digər iştirakçıların həyat və sağlamlığına təhlükə yarada biləcək şəxslər
5. İştirakçılar və Tədbir Qonaqları Tədbir qaydalarına riayət etməlidirlər.
6. Tədbir keçirilməsi zamanı iştirakçılara aşağıdakı təhlükəli amillər təsir göstərə bilər:
  - Qurğu və ləvazimatların istifadəsi zamanı alın bilən zədələr
  - Sürüşkən qrunut və ya kobud səth üzərinə yığılma zamanı alın bilən zədələr
  - Qaçış zamanı toqquşma nəticəsində zədələnmə
  - Aşağı hava temperaturunda keçiriləcək Tədbir zamanı soyuqdəymə
  - Suda yerləşən maneələri keçərkən zədələnmə və ya boğulma
  - Od və tüstü maneələrini fəth edərkən alınmış zədələr, həmçinin pirotexnika vasitələrindən istifadə zamanı zədələnmə

- Nasaz elektrotexnika qurğusundan istifadə zamanı elektrik cərəyanından zədələnmə
  - Pirotexnika maddələrinin istifadəsi zamanı yaranmış partlayış dalğası, yüksək səs, tüstü və parlaq işıq təsirindən zədələnmə
  - maneələr zamanı alınmış zədələr.
7. Geyim və təchizad tələbləri

1. Trasın fəth edilməsi zamanı iştirakçı fəsilə və hava şəraitinə uyğun olan yüngül, dözümlü idman geyimi və ayaqqabısı ilə təchiz olunmalıdır. Geyim forması Trasda yerləşən maneələr və tikilmiş strukturlara ilişə biləcək və bununla iştirakçıya və ya digər iştirakçılara təhlükə yarada biləcək qabarıq elementlər (yamaq, sap, ip, bəzək əşyaları və s.) iştirak etməməlidir.

2. Təvsiyə olunan geyim forması:

- Saçların müdafiəsi üçün papaq (tikili elementlərindən və gün dəymədən qorunma üçün)
- Uzunqol köynək;
- Dirsek və dizlərin müdafiəsi;
- Hava şəraitinə uyğun geyim forması;
- Əlcəklər;
- İdman şalvarı;
- Kobud ərazidə qaçış üçün nəzərdə tutulmuş rezin şipli idman ayaqqabısı

8. Trasın fəth edilməsi zamanı hər-hansı növ ləvazimat və qurğulardan (kəndir, pilləkən, kəsici-deşici vasitələr və s.) həmçinin çanta, torba və digər vasitələrdən istifadə qadağandır.

9. İştirakçı zədə aldığı təqdirdə trasdan dərhal uzaqlaşması və tibbi yardım alması üçün müraciət etməlidir. İştirakçı tədbir zamanı zədələnmiş və ya təhlükə ilə qarşılaşmış iştirakçını aşkar etdikdə ona yardım edərək, trasdan kənarlaşdırmalı və dərhal tədbir təşkilatçısına, iştirakçının zədələnməsi barədə məlumatlandırmalı və tibbi yardım çağırmalıdır.

10. Tədbirin keçirildiyi ərazidə tibbi məntəqələr yerləşdirilib - ərazidə xüsusi maşınlarda yerləşən bir neçə Təcili Yardım briqadası xidmət göstərir. İştirakçı öz istəyi ilə tibbi yardım məntəqəsinə yaxınlaşa və ya Tədbir Heyətinə müraciət edə bilər.

Tibbi məntəqələrin yerləşdiyi ərazilər:

- Start və finiş nöqtələrində
- İştirakçıların qeydiyyat məntəqəsində;
- Tras boyu ərazidə

11. Hər bir iştirakçı digər iştirakçılarla bağlı baş vermiş istənilən bədbəxt hadisə haqqında xəbəri Tədbir təşkilatçılarna dərhal çatdırmalı, yaralıya ilk tibbi yardımını göstərməli, ehtiyac olduğu təqdirdə yaralanmış iştirakçını yaxınlıqda yerləşən tibb məntəqəsinə çatdırmalıdır. Tras ərazisində yerləşən strukturların və ya cihazların nasaz olduğunu aşkar etdikdə bu struktur və cihazdan istifadəni dayandırmalı və tədbir təşkilatçılarını məlumatlandırmalıdır. Zədələnmiş struktur və ya cihazlar işarələnir. Nasazlıq aradan qaldırılmayanadək bu struktur və cihazların digər iştirakçılar tərəfindən istifadəsi qadağan olunur.

12. Tədbirə qatılmış qonaqların Trasin fəth edilməsində iştirakı, Trasa maksimum 20 metrə qədər yaxınlaşmaq, və trası fəth edən iştirakçılara hər-hansı bir vasitə ilə maneəçilik törətmək qadağandır. Tədbir Qonaqları Tədbir Təşkilatçılarının göstərişlərinə əməl etməlidirlər.

13. Maneəni fəth edə biləcəyinə əmin olmadıqda, həmçinin səhhətində nasazlıq hiss etdikdə iştirakçı maneəni keçməyə və ya Trasdan uzaqlaşa bilər.

14. İştirakçılar tərəfindən Trasin keçməsi biletin üzərində qeyd olunmuş nömrəyə uyğun olan Tağımın tərkibində baş verir.

## **2. Tədbirdən öncəki və Trasin fəth edilməsi zamanı təhlükəsizlik tələbləri**

1. İştirakçılar fəsil və hava şəraitinə uyğun olan idman forması və rezin şipli ayaqqabıları geyinməlidir.

2. Tədbir heyəti ilə birlikdə kompleks isinmə və açılışma hərəkətləri etməlidir.

3. Startdan öncə iştirakçılara təhlükəsizliklə bağlı təlimat verilərək xarici baxış həyata keçirilir.

4. Tədbir heyəti Tras boyu istifadə edilən ləvazimat və ərazidə yerləşən tikililərin istifadəyə yararlılığını yoxlayır.

5. Tədbir heyəti Trasda yerləşən su ərazisində, həmçinin enmə və tullanma ərazilərində yad əşyaların olub-olmamasını yoxlayır.

## **3. Tədbir zamanı təhlükəsizlik tələbləri**

1. İştirakçıya dair tələblər:

- Trasin keçməsini yalnız Tədbir Heyəti tərəfindən verilmiş siqnaldan sonra başlamaq.
- Tədbirin qaydalarına riayət etmək, Tədbir Heyəti tərəfindən verilmiş bütün tapşırıqları yerinə yetirmək.
- Digər iştirakçılarla toqquşmalara və zədələrə yol verməmək.
- Zədələrin qarşısını almaq məqsədi ilə toqquşma və ya yerə yıxılma zamanı qruplaşmaq.
- Atma yarışları zamanı atış istiqamətində digər iştirakçıların olmadığına diqqət etmək.
- Suyu tullanmazdan öncə tullanma istiqamətində digər iştirakçıların olmadığına diqqət etmək.
- Yüksəklikdən tullanma zamanı tullanma nöqtəsində kənar əşyaların və digər iştirakçıların olmadığına əmin olmaq. Zədələnmənin qarşısını almaq məqsədi ilə düz ayaqlar üzərinə düşmək qadağandır.
- Trası yalnız xüsusi olaraq nişanlanmış ərazi sahələrində keçmək.

2. İştirakçıya qadağan edilir:
  - İşə düşmüş pirotexnik vasitələrə yaxınlaşmaq.
  - Hərbi avadanlıqlara və Tras ərazisində olmayan digər tikili və texniki vasitələrə yaxınlaşmaq.
  - Digər İştirakçıların Trası keçməsinə maneə törətmək.
  - Odlu silahlardan atəş açan hərbiçilərə yaxınlaşmaq.
  - Tras tikililərinin hərəkətli elementlərinə barmaq, əl, ayaq və digər bədən hissələrini soxmaq.
  - Dəmir şipli ayaqqabılar geyinmək.

#### **4. Fövqəladə hallarda təhlükəsizlik tələbləri**

1. Fövqəladə halların baş verməsi zamanı Tədbir Heyətinə xəbər etmək, sakitliyi qorumaq və Tədbir Heyətinin tələblərini yerinə yetirmək.

#### **5. Tədbirin sonunda təhlükəsizlik tələbləri**

1. Trasın sonunda finişə çatmış Tağımın bütün iştirakçıları siyahıya uyğun olaraq yoxlanılır.

2. İştirakçılar idman geyimlərini dəyişib quru paltar və ayaqqabılarını geyinməlidilər.

#### **6. İştirakçı və Tədbir Qonaqlarının məsuliyyətləri**

1. Hazırkı Təlimatı və Tədbir Qaydalarını pozmuş şəxs Tədbir ərazisindən uzaqlaşdırılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.
2. Həyat və sağlamlığın qorunması, ictimai nizamın və təhlükəsizliyin qorunması sahələrində Azərbaycan Respublikasının qanunlarını, Tədbir Qaydalarını, Təlimatları pozmuş şəxs Təşkilatçı tərəfindən Tədbirdən uzaqlaşdırıla bilər.
3. İştirakçıların, Tədbir Qonaqlarının, Tədbir Təşkilatçıların və üçüncü şəxslərin sağlamlığına, həyatına, mülkiyyətinə dəymiş zərərə görə günahkar şəxs müstəqil olaraq AR qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

#### **7. Digər əlavələr**

1. Tədbirin bütün İştirakçıları hazırkı Təlimatla yaxından tanış olmalıdır

2. Təlimatın aktual buraxılışı Tədbir Saytında <http://heroleague.az> və Təşkilatçıya aid İnternet şəbəkəsinin digər resurslarında yerləşdirilir və bilet əldə etmə zamanı alıcının qeyd etdiyi elektron ünvana göndərilir.